

Bəşər tarixinə nəzər salar-
kən orada sonsuz sayda
münəqışların, qarşıdurmalara-
nın, irlili-xirdali müharibələrinin,
soyqırımların olduğunu
görürük. Qərb müəllifləri
A.Toyntbi, O.Şenqler, S.Han-
tington və b. sivilizasiya nezə-
riyyəçiləri bir çox məqamlarda
belə bir qənaət gedir ki, əslində,
dünya tarixi, deməli, sivi-
lizasiyaların mövcudluq tarixi
dünya hökmranlığı uğrunda
gerçəkləşdirilən sonsuz müha-
ribələr silsiləsindən başqa bir
şey deyildir. Lakin XX əsrədək
müharibələrin mahiyyətini anal-
iz edərək onların aparılmışma-
sına qəribə bir qanunaya uyğun-
luğun baş verdiyinin şahidi olu-
ruq. Söhbət ondan gedir ki,
əvvəlki müharibələr tarixdə
hökmranlıq, ərazi və ya dini
məslək uğrunda gedirdi, XX
əsrde demək olar ki, müha-
ribələrin əksəriyyəti dinc əhaliyə
qarşı aparılmışdır. İkinci mə-
qam ondan ibarətdir ki, insan-
lar min illərlə müharibələre,
soyqırımlara nifret besləsələr
də onun qarşısının alınmasına
da nail ola bilməmiş və bu
problem müasir günümüze qə-
dar tarixin ən böyük kabusu kimi
insanlığı izləməkdədir. Bu
anlamda tarixin fəlsəfi dərki,
zaman-zaman nəzəri fikir üçün
aktual olduğu kimi, indi də öz
aktuellığını saxlayır. Bu kimi
tarixi faktlarının en tipik nümunəsini
biz Ermenistan-Azərbay-
can tarixində görürük. Bu tarixin
öz fəlsəfəsi vardır.

Sözügeden müharibənin müəmmali cəhəti ondadır ki, bu ərazilərin torpaqların sahibi olmayan, tarixini tamamilə fantaziya, xam xəyal və mif üzərində quraşdırıran ermənilər "dənizdən-dənizə" ərazilər uğrunda bilavasitə yerli əhalinin məskunlaşdıığı, onu sal qaya-lıqdan müasir mədəniyyətdək çatdırınlardan, bəsləyenlərdən zor gücünə qoparıb, bu müqəddəs torpaqları özünüküldəşdirməyə cəhd edir. Hətta bu yolda heç bir tarixi məsuliyyətdən çıxılmayıx rək ermənilər müxtəlif üssullarla tarixi təhrif edərək özlərinin bölgənin aborigen toplumu kimi qələmə verirlər. Lakin tarix bir şeyi həqiqət kimi ortaya qoymuşdur ki, ermənilər öz arzularına heç vaxt özlərinə məxsus qüvvələrlə sahib ola bilməyəcəklərinin anladıqları üçün bər tərəfdən Qərb imperialisimə, digər tərəfdən, Rusiya siyinmiş və hiyləgərcəsinə onlardan istifadə edərək özlerinin "dənizdən-dənizə" kimi çirkin amallarını reallaşdırmağa cəhd etmiş və buna davam edirlər.

Tarixi statistik məlumatlara keçməzdən əvvəl yalnız onu deyək ki, biz tarixi vəhdət kimi dərk etmək istərən görürük ki, soyqırımı fəlsəfəsindən danişmaq qədər düşünen insan üçün azablı bir başqa hadisəni təsəvvür etmək mümkün deyildir. Bu yer üzündə mövcud olan istər müharibə qanunlarının, istərsə də digər qanunların bir anda mahv edilməsi deməkdir. Bu anlamda Xolokost, 1918-ci il mart və 1992-ci ildə Xocalı soyqırımı əslinde müxtəlif zamanlarda baş vermiş eyni bir aktın - yer üzündə

faşizmin insanlığa karşı soyqırımlarından da başka da bir şey deyildir. Ona göre da belə bir məqamda onu da qeyd edək ki, əslində 1918-ci il mart qırğınında ve Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı da deyildir; burada ən qəddar və vəhi üsullarla yandırılanlar, öldürülənlər arasında virtual şəkildə ingilis, alman, fransız, rus, belarus, erəb, türk və yüzlərlə adını çəkmədiyimiz dünya xalqlarının ən məsumları, sivilləri, obrazlı desək, Budanın, Musanın, ışanın ali prinsipləri da qətl edilmişdir. Zira bu soyqırımı erməni faşistləri törətdiklərindən havadarlarının himayəsi səbəbindən onlara qarşı beynalxalq hüquq da susmaqdır və ya susdurulmaqdadır.

Azərbaycan tarixinin son 200 ili təhlil edilərkən görünük ki, 1804-cü il Kürəkçay, 1813-cü il Gülüstan, 1828-ci il Türkmençay sülh müqaviləsinin nəticəsi olaraq iki bölün-

124 min ermənidən başqa, bura
raya qeyri rəsmi köçürünlərlə
birlikdə onların sayı 200 min
nəfərdən çoxdur. Bu da tarix
faktıdır ki, 1828-ci ildə Rusiya
ilə İran arasında imzalanan
Türkmençay müqaviləsinə¹
əsasən Şimali Azərbaycanın
Naxçıvan və İrəvan xanlığının
ərazisində Erməni vilayəti təş-
kil edilmişdir.

təsdiq etmiş olur.

1918-ci il Mart qırğınıları bəşər tarixinə düşmüş ən dəhşətli soyqırımı aktlarından biridir. Mart qırğını ərefəsində S.Şaumyanın silahlı dəstəsinin sayı artıq 20 minə yaxın idi. Hansı ki, onlar bolşevik pərdəsi altında bilavasitə Mart qırğınıların törədilməsində qeyri-adı dərəcədə feallıq göstermiş, qətil-

"Tarixin dərindən dərk edilməsi fəlsəfənin və tarixin yaxınlaşmasını nəzərdə tutur. Tarixin fəlsəfəsi tarixin tədqiq edilməsi təcrübəsi üzərində düşünməkdir".

Akademik Ramiz Mehdiyev

Köçürme siyaseti XIX yüz il boyunca davam etmiş ve neticede ermənilərin sayı Azərbaycan torpaqlarında o qədər çoxalmışdır ki, artıq onları "Böyük Ermənistana" gedən yolda daha da həyasızcasına təşkilatlanaraq, ideoloji olaraq uydurduqları xəsta mif gerçikləşdirmək üçün 1887-ci ilde Cenevərdə Qırcaq, 1890-ci ilde isə Tiflis şəhərində "Das-

ami həyata keçirtilmişdilər. Ən dəhşətliyi bu idi ki, Tiflis ermənisi olan S.Şaumyan müxtəlif peşə sahibi olmaqla yanaşı, həm jurnalist idi, həm də Berlinde Humboldt Universitetinin felsəfə fakultəsini bitirmişdi. Bu da bir paradoksdur. İnsan, fəlsəfə və silahsız insanların soyqırımı? Tezliklə bolşeviklərin dəstəyi və Leninin təkidi teklifi ilə Bakı Komunasının rəhbəri

Tariximiz - taleyimiz

dükden sonra Azərbaycan era-zisində yaşayan müsəlmlər, türkler və digər xalqlar tarixindən heç bir dövrü ilə müqayisə olunmamışdır. Dəredəcə məkrinə bür siyasetə üzləşdilər. Bu siyasetin təməlli çar Rusiya-nın ənənəvi siyasetindən - "parçala və hökm et" strate-giyasından qaynaqlansı da onun həyata keçirilməsindən. Yaxın Şərqiñ müxtəlif bölgə-rindən Azərbaycana köçürülen ermənilər əsas alət qismində çıxış etmişlər. Qeyd edilən tərixdən başlayaraq kütlevi ola-raq ister Çanubad, isterse də Shimalda yerli əhali erməni mil-letçiləri tərəfindən mütemadi olaraq etnik təmizləmələrə və soyqırıma məruz qalmışdır. Ermənilərin Qafqaza kütlevi şəkildə köçürülməsi fakti artıq hər kəsa hallidir. Bu köçü-

naksutyun" partiyalarını yaratmışlar. Bu ve buna benzer müxtəlif partiyaların ve yerli özəklerin yalnız bir idealı vardı; mifî reallığa çevirmek, xəstə təfəkkürərini bütövlükde ən sada ermənidən tutmuş yüksək vəzifelərdə çalışanlara kimi hər kəsə, - sənetkarlara, tacirlərə, hərbçilərə, bank maliyyə sisteminde ve s. çalışan ermənilərin hamisini şüuruna yeritmək. Hadisələri sonrakı gedisiatı onu göstərdi ki, onlar bu işdə əslində birinci mənada, "dənizdən-dənizə" Ermenistan yarada bilməsə də, ikinci mənada erməniləri total şəkilde təfəkkürçə xəsta edə bildilər. Ve hazırda da bu xəstəlik davam etdiyindən onlar Qafqazda baş verən ən əhəmiyyətli quruculuq layihələrindən kənarla qalmışlar.

neñ kese dellid. Bu Koç魯ménin ilk statü hələ i Pyotrun zamanında 1724-cü il 10 noyabr fərmanı ilə başlamışdı. Tarixdən məlumdur ki, hemin dövrde artıq Səfəvi dövləti xeyli zəiflmiş və şimal ərazilərinə olan nəzarəti tam həyata keçirə bilmirdi. Xanlıqlar dövründə isə ümumiyyətə vahid dövlətin təmərküzləşməməsi səbəbindən onlar nəinki bu prosesi dayandırımaq müvəffəq oldular, eksinə özləri da sonradan tam işğala məruz qaldılar. Çar Rusiyası isə bu zaman artıq sərütü çıçəklənmə dövrünə daxil olmuşdu. 10 noyabr fərmani bir növ qədim Azərbaycan torpaqlarına - Dərbənd, Bakı, Gilan, Mazandaran və bütövükə Xəzər sahillerinə ermənilərin köçürülməsinin rəsmi lasdırılmışdı.

Rus şərqşünası N.Şavrova istinad edərək qeyd edək ki, 1828 - 1829-cu illər Rusiya - Türkiye müharibəsi qurtardıqdan sonra İrandan 40 min, Türkiyəden 84 min erməni əhalisi Yelizavetpol və İrəvan quberniyası, o cümlədən Tiflis, Borçalı və Axalkalek qəzələrində yerləşdirilmişdir. Şavrov yazır ki, bunu da nezəre almaq lazımdır ki, rəsmi köçürülen

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov "Azərbaycanlılara qarşı etnik təmizləmə ve soyqırımı siyasetinin mərhələləri" adlı monografiyasında qeyd edir ki, təkcə 1896-ci il-dən 1908-ci ilədək - 13 ilde Zaqafqaziyaya 400 min erməni köçürülmüşdür. Bu tarixi faktı qeyd edərkən müəllif erməni mifini ifşa etmək üçün məhz yerli - mənbələrə deyil Rus şərqsünası N.Şavrova müraciət edərək qeyd edir: N.Şavrov öz kitabında yazır ki, "1896-ci ildə general adyutant Şeremetev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstəmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yeni bu müddət ərzində ermənilərin sayı 400 min nəfərdən artıq çoxalmışdır. Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakini deyil onları buraya biz köçürümüşük". Bu kimi tarixi faktlar onlarla, hətta yüzlerlədir, bu da müasir Ermənistən dövlətinin eslinde Azerbaycan torpaqlarında yaradılmasını

kimi S.Şaumyan fealiyyetini genişlendirerek qətlamı həyata keçirmek üçün fırsat alda etdi. Mart ayının 30 da erməni - bolşevik birleşməleri Bakı şəhərini gemilərdən, və teyyarələrdən atəşə tutdular. Ermənilər şayiə yamışdırılar ki, içəri şəhərdə müsəlmanlar kütlevi şekilde rusları qırırlar. Nə baş verdiyini dəqiqləşdirməkdə çətinlik çəkən silahsız müsəlmanların üzərine digər bir tərəfdən silahlı daşnaklar hücum keçdilər. Qocaya, uşağa, silahsız və köməksiz bir kəsa aman verməyen cəlladlar 31 martdan aprelin əvvəllərinə kimi şəhərdə dəhşətli soyqırımı törətdilər. Bakı şəhərində bu qətlam zamanı 12 mindən artıq azərbaycanlı en qəddar əsullarla öldürüldü. Həmçinin bu soyqırımı zamanı Quba qəzasında 16 min dinc əhali kütlevi mehv edilmişdir. Burada Amazapsın rəhbərliyi altındakı 167 kənd yandırılmışdır ki, onların 35-i sonradan bərpə edilə bilməmiş və biryolluq yer üzündən silinmişdir. Amazapsın törətdiyi bu qətlamlarda sübut olunmuşdur ki, nəinki azərbaycanlılar, o cümlədən yəhudi əsili insanlar da qədarcasına qətlə yetirmişlər

Mənbələr qeyd edir ki, bu qətlamda 3 minə qədər güñahsız yəhudi soyqırımı aktında məhv edilmişdir. Mart qırğınlarında erməni celladları 50 minden artıq azərbaycanlısı soyqırıma məruz qoymuş, yuzlərlə məscid, maddi-madəniyyət abidələrini yandırmış, kəndləri yer üzündən silmişdilər. Bütövlükde 1918 -1920-ci ilin qırğınları zamanı ermənilər Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Ordubad, Şərur, Qars, Səlmas, Urmiya və adalarını çəkmədiyimiz minlərlə yaşayış məntəqələrində total şəkilde insanları öldürmiş, bir milyondan artıq yerli əhalini etnik təmizləmeye məruz qoymuş onları özlə at-a-baba torpaqlarından didərgin salmışlar.

(Əvvəli 6-ci səhifədə)

1918-ci il Mart qətliamından sonra erməni ideoloqları beynəlxalq aləmdə öz “yazılıq” simalarını yenidən bərpa etmək üçün ən müxtəlif üsullarla beynəlxalq ictimaiyyəti çəşdirmağa başladılar. Onların əsas məqsədi bu idi ki, bu qırğınları ermənilərin müsəlman-türk əhalisine qarşı qətliam kimi deyil, bolşeviklərlə müsəlmanlar arasında hakimiyət uğurunda savaş kimi qələmə versin. Onlar xüsusilə mətbuat sahəsində geniş işlər aparırdılar. Eyni ilə 1905 -1906-ci illər Anatolida törətdikləri qətliamda olduğu kimi hər vəchlə sübut etmək istəyirdi-

Tariximiz - taleyimiz

lər ki, ermənilər heç zaman nə müsəlmanlara, nə də ki, türklərə qarşı qətliam törətməyiblər. Onlar bu qırğınları hakimiyyət uğurundan sinfi mübarizə kimi qələmə verirdilər. Yalnız bir faktı qeyd edək: 1919-cu ilin Bakıya gəndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını qətiyyətlə rədd edirdi. Mart hadisəleri zamanı Bakı şəhərində öldürülən 1000 nəfərdən 300-ün erməni və rus, 700-ün müsəlman ol-

duğunu iddia edirdi.

Hər bir gecənin açılan səhəri olduğu kimi, bu zülmün də sonu olmalı idi. 1918-ci il may ayının 28-də Şərqi İlk demokratik Azərbaycan Xalq Cümhuriyyəti qurulduğdan sonra artıq ermənilər yenə “sülh” şəraitinə keçməyə məcbur oldular. Demokratik Respublika mart soyqırımına qiymət vermək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratdı ki, ermənilərin Azərbaycan ərazilərində törətdikləri cinayətləri araşdırırsın. Həmçinin qərara

alındı ki, mart ayının 31-i matəm günü kimi qeyd edilsin. Lakin mövcud beynəlxalq şərait Cümhuriyyətin nəzərdə tutduğu müqəddəs amalların hamısını həyata keçirməyə imkan vermədi. 23 aylıq mövcudluq dövründə Demokratik Respublika fədailəri tarix baxımından elə bir məhvər formalasdırdılar ki, o, nəinki region, nəm də ki, bütövlükdə Şərqi ölkələrinin demokratiya simvoluna çevrildi.

Şölvət Zeynalov
Fəlsəfə Institutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru